

DƏRGİDƏ KİTAB

Orxan SAFFARI

«ƏSİRLİK DƏKİ
QIZILGÜL»



QƏBİR ƏZABI

- Bismillahir-rəhmanir-rəhim.
- Əlhəmdulillahi Rəbbil-aləmin,
- Ər-rəhmanir-rəhim,
- Maliki yəvmiddin,
- İyyakə nə'budu və iyyakə nəstəin,
- İhdinəs-siratəl mustəqim,
- Siratəlləzinə ən'əmtə ələyhim,
- Əyəril məğzubi ələyhim vələzzallin.
- ...Mərhumun ənvatuna bir salavat zikr edək!
- Əshədu ənna la iləhə illallah və əshədu
ənnə Muhəmmədən rəsulullah!
- Allah rəhmət eləsin!
- İlahii, amiiin...

...Yas çadırına qəribə bir uğultu düşdü. Hami bir ağızdan "Fatihə" surəsini təkrarlayır, bilməyənlər isə o birilərinə baxıb guya nəsə deyirmiş kimi yalandan dodaqlarını tərpədir, əllərini qunut tuturdu.

* * *

Hava o qədər isti idi ki, mağarda quraşdırılmış sərinkeş belə sərinlədə bilmirdi içərini. Amma adamlar dayanmadan çay içirdilər. Çadırda isə heç kim çox qala bilmirdi. Qiraqdan baxanda kişilərin hamısının boynunun arxasındaki dəsmal elə gülməli görsənirdi ki, utanmasan, bu mənzərəni bəy hamamına bənzədə bilərdin.

Gələnlər çadırın yan-yörəsinə düşən kölgəlikdə üç-üç, beş-beş dayanıb söhbətləşirdi. Qapıdakı it də özünü kölgəliyə verib ətrafa baxırdı. Mənə elə gəlirdi ki, o it hər şeydən xəbərdar idi, hər şeyi başa düşürdü.

Mehdi isə gah qıraqda dayanıb gələnləri qarşılıyır, gah da ora-bura yürürdü. Ehsandan nuş edib yas pulunu yazdırıb getmək istəyənlər də elə Mehdiyə yaxınlaşış ayaqüstü başsağlığı verib gedirdilər. Mehdi gedənlərə baxıb döş cibindən dəsmal çıxardır, boynunu-boğazını silirdi.

Zərnisan xanımdan isə danışan yox idi. Adətən, insan ölündən sonra arxasında yaxşı

sözlər deyilir axı. Amma bu dəfə gözlənilən kimi olmamışdı. Bir-birinin qulağına əyilib, hətta Zərnisan xanımın goruna söyənlər belə tapılırdı.

Bir də hamı Mehdinin başına toplaşır, hərə bir yerə dartsıdırıb bu illər ərzində harda olduğunu, nə etdiyini soruşurdu.

Deyən lazım, bu qaçaqaçda yeridirmi heç?!

Yalandan da olsa, kişilərin mağarında "Əşi, vaxtsız-vədəsiz getdi, heç ölməli adam deyildi" sözünü belə bir nəfər demirdi. Zərnisan xanımın şəkli elə miskin qalmışdı ki çadırda, başını çevirib baxan belə yox idi. Şəklin üzündən darixmaq yağırdı sanki. Həm də elə bil qəsdən qışqabaqlı şəklini vurmüşdular. Qıraqdan elə təəssürat yaranırdı ki baxan da, elə bilərdi, Zərnisan xanım şəkildən danışır, qışqırır, insanlar isə ona fikir vermirdi.

Bütün bunların fonunda isə molla Quran oxuyur, adamlar ara-sıra candərdi salavat çəkirdi.

* * *

Günorta saat 3 idi. Təxminən bir saat sonra mağarda heç kim qalmadı. Mehdi və başqa bir neçə yaxın qohumu əlavə adamların gələ biləcəyini də düşündüyündən gözləyirdilər.

Bu dəm doqqazın ağızında dayanan polis maşınınından düşən müstəntiq ağır addımlarla yeriyərək Mehdiyə yaxınlaşdı.

- Allah rəhmət eləsin, başınız sağ olsun!

Mehdi:

- Ölənlərinizə rəhmət, buyurun, keçin, içəridə oturun, - deyib, - mağarın qapısından həyətdəki uşaqlara boylandı:

- Bura əlavə boşqab, yemək gətirin. Ay uşaq, sən də çay gətir!

- Yox, mən keçməyim, heç nə lazım deyil. Çox sağ olun. Zəhmət olmasa, Siz mənimlə gəlin gedək. Bilirsiz, artıq iş başladılmalıdır. - Müstəntiqin soyuq cümlələri Mehdinin tərini soyutdu.

* * *

Rəhmətlik 75 yaşlı Zərnışan xanımla bağlı cinayət işi başladılmışdı. Daha doğrusu, bu ölüm hadisəsində gizli qalmış tərəflər, qaldırılmış iddialar var idi.

Zərnışan xanım uzun illər idi ki, tək yaşayırırdı. Oğlu Mehdi də illərdir ki, Norveçdən Allahın bir məktubunu belə göndərməmişdi. Nə qədər axtarsalar da, heç kim tapa bilməmişdi onu. Günlərin birində də Zərnışan xanımın son günlərində qəfildən peydə olmuşdu.

Yaxınlarından birinin dilindən ironiya ilə eşitdim:

"Mehdi anasının ölümünə yaxın zühur elədi".

Cinayət işinin təfərruatında Zərnışan xanımın yaxınları tərəfindən sui-qəsdlə öldürülüyü güman edilirdi. Bu, bir az da inandırıcı səslənirdi. Şəhərin müxtəlif yerlərində bahalı mülkləri, banklarda adına yarım milyona yaxın pul və başqa əmlak, buna baxmayaraq, ortada bir varisin olmaması, Mehdinin qəfil gəlməsi və Zərnışan xanımın ölümü bundan şübhələnməyə əsas verirdi. Bütün oxlar isə Mehdini göstərirdi.

Düzü, Zərnışan xanım, kobud desək, bəlkə də, çox yaşamışdı. Çoxu onu qəddarlığına və əzazıl olduğuna görə sevmirdi. Ahil yaşında belə başqalarına əzab verən, xoş davranışmayan bir qadını sevmək, məncə də, çətin məsələdir. Həyatında işləyən fəhlələrdən tutmuş, getdiyi yerlərdə gördüyü heç kəslə xoş danışmaz, heç kimə gülməzdi. Saçında bir ağ tük belə yox idi bu ahil yaşında.

Baxımlı qadın idi. Həmişə xına qoyar – lap cavan qızlar, gəlinlər kimi tez-tez gözəllik salonuna gedərdi. 75 yaşı heç cür vermək olmurdu ona. Adətən, onun yanında olan qadınlar yekə bir kəlağayıni başına salıb, ucunu da çıynindən atırdı. Zərnışan xanımda isə nənəliyi xatırladan heç nə yox idi. Bircə yaşından başqa.

Bir nənə təsəvvür edin, saçları qaynaq, dartılmış üz və qaşlar, pedikürlü, çantası ilə

eyni rəng pomada, son model android telefonu, pulqabısı və daha nələr, nələri. Qəribə idi. Onun bədəni də qırışib əldən düşməmişdi. Bu yaşda, bu qədər şarmla onu Alla Puqaçovaya bənzətmək olardı.

Nədənsə mənə elə gəlir ki, nənə belə olmalı deyil. Əlini sinəsinə atıb pul çıxardan, kapon corabını pul qabı edənlərdir nənə. Amma məndən kimsə bu barədə soruştmadığı üçün susub yerimdə oturmuşam.

* * *

Əslində cinayət işi Zərnışan xanımın yoxluğunun 30-cu günündə açıldı. Ona qədər 10 gün ərzində 3 dəfə polis idarəsinə gedib ifadə vermişdi Mehdi. Amma tam prosedur üçün mərhumənin "40"-nın çıxmağı gözləyirdilər.

Mehdi hazırlaşış müstəntiqlə yola düzəldi. Onsuz da evdə adam çox idi, əgər başsağlığına əlavə adam gələrdi, qarşılıyacaq kimsə vardı.

Ortada gəzən söz-söhbətdən qonşular belə Zərnışan xanımı oğlu Mehdinin öldürdüyü düşündürdülər. Axi həm də hadisələrin gedişati bunu göstərirdi. Amma heç kimin əlində buna dair sübut yox idi.

Başqa da heç kimdən şübhələnmirdilər hələ ki. Çünkü Zərnışan xanımın evinə heç kim gəlib-getməzdı. Öğrular belə.

Ona görə öğrenciler belə deyirəm ki, bir neçə il əvvəl yaşadığı yerdə oğurluq hadisəsi də olmuşdu. Qonşuluğundakı kasib bir evə oğru girmişdi. Amma evdən cəmi bir az qır-qızıl apara bilmədi, vəssalam.

Ev sahibi hadisədən xəbər tutanda məhəllənin ortasında hövlnak şəkildə üzünü evinə tutub, "Ay oğru, ağlın yoxdu? Görürsən qoca arvaddı, evi də saray kimi. Niyə onun evinə girmirsən, gəlib mənim ikiadamlıq evimi dağıtmışan? Ay sənin bağın yarısın elə" demişdi.

O vaxtdan hamı bu söhbəti deyib uğunurdu...

* * *

Müstəntiq Mehdini sorğu-suala tutmuşdu.

- Bu illər ərzində harda idin? Düz 12 ildir ki, səndən xəbər yoxdur!

- 25 yaşım var idi evdən çıxanda. Atamla yola getmirdim. Düzü, atamdan zəhləm gedirdi. Gün verib işiq vermirdi mənə. Bir dostumun köməkliyi ilə ölkədən çıxdım o vaxt və bir daha nə olur-olsun qayıtmamağa özümə söz verdim.

- Niyə yoxa çıxmışdin?!

- Dedim axı, atama görə. Heç vaxt sevmədim onu. Onun əlindən qaçıdım. Çox keçmədi ki, atam öldü. Amma yasına da gəlmədim. Bir ara Azərbaycanda yaşayan yaxınlarımın vasitəsi ilə xəbər alırdım ailəmdən. Sonradan onlarla da əlaqəni kəsdim.

- Bəs indi niyə qayıtdın? Ananla da münasibətlərin yaxşı deyildi?

- Qayıtmağımın səbəbini dəqiqliq deyə bilməyəcəm. Mən orda evliyəm, övladlarım var. Xüsusi bir səbəb yoxdur həm də. Sadəcə, vətənə gəlmək istədim, gəldim. Böyüdüyüm yerlər üçün, vətən üçün yaman darıxmışam. O da ki belə oldu. Açığı, o qədər bezmişdim ki həyatdan. Heç kim üçün darıxmır, heç kimin ölümünə pis olmurdu. Anam mən gedəndən sonra 5 il məni axtarmağa davam edib, tapmayıb. Sonra ümidi kəsib, sonra hər şey yoluna düşüb və mən yavaş-yavaş heç kimin yadına düşməmişəm. Bəziləri də oldu bilib. Bunların hamısı əzabdı mənə. Qınamayın e, bərkimişəm bir az da. Bəlkə, rahat danışmağım sizə qəribə gələ bilər. Qadın olsam, saçlarımı yoldadım, bəlkə də. Nə bilim... Anamla münasibətlərim deyəndə ki, illərdi üzünü görmür, səsini eşitmirdim. Evə gəlib çıxanda həyəcandan özünü itirmişdi. Yaşlı qadındı. İllərdi oğlunu görmür. Başqa necə olmalı idi ki?

- Ayındır. Bəs Zərnisan xanım necə keçindi? Yanında idinmi? Yanında deyildinsə, harda idin?

- Ürəyi tutub anamın. O, lap cavaniqliqdan şəkər xəstəsi idi. Yaşlanıb arvad, yəqin, özünə yaxşı baxmayıb... Mən o keçinəndə yanında

deyildim. Xəbəri alıb evə qaçmışam. Həyətdə keçinib, səs-küy salıb əvvəlcə, qonşular görüb.

- Hadisə baş verən vaxt harada idin?

- Uşaqlıq dostumgildə. Evimizə yaxın qalır.

...Mehdi verilən bütün suallara səbirlə, tək-tək cavab verirdi. Müstəntiq onu çasdırmağa çalışsa da, sualları nə qədər təkrar versə də, eyni sözləri deyirdi. Amma sorğudan sonra ifadə üçün gələn qonşuların əslində Zərnisan xanımı dünyasını dəyişən zaman yox, dəyişdikdən sonra gördükleri bəlli oldu. Ortaya onun qəsdən öldürülüyü qənaəti çıxırdı bu məqamda. Bəs Mehdi niyə elə demişdi ifadəsində? Qonşular onu öldürkdən sonra, Mehdi isə ölündə gördüğünü demişdi.

* * *

Zərnisan xanım Bibiheybat Məscidinin qəbiristanlığında dəfn edilmişdi.

Bir neçə gün davam edən istintaq proseslərindən sonra qəbrin açılması üçün məhkəmənin qərarı çıxdı. Cinayət işinə baxan müstəntiq, prokuror və məhkəmədən bir nəfər gəlmişdi. Zərnisan xanımın bir yaxın qohumu və Mehdinin özü də prosesdə iştirak edirdi.

Qəbri açıb, qadının üzərində zoraklıq əlamətlərinin olub-olmamasını müəyyənləşdirmək üçün ekspert müayinəsi aparmaq lazım idi.

Qəbrin açılması üçün elə qərarın sabahı gün məzarlıq gəldilər. Fəhlələrə göstəriş verildi. Çox keçmədi ki qəbir açıldı.

Təxminən 20-25 dəqiqliqə sonra, necə deyərlər, kəfənin ucu da göründü.

Elə ki kəfəni açıdilar, hamını heyrət bürüdü bir anda. Dəhşətli mənzərə idi. Qadının saçları o qədər uzun idi ki, ayaqlarına bağlanmışdı. Gözləri bərəlmüş, ağızı açık, bədəninin yarı hissəsi çürümüş bir vəziyyətdə. Bir anda ətrafi bürüyən cəsədin iyi adamın az qala başını çartılsın. Hamı bir-birinin üzünə baxır və nə deyəcəyini bilmirdi. Adətən, cəsəd yerindəcə müayinə olunur. Amma bu vəziyyətdə morqa aparılmalı idi. Zərnisan xanımın bədənində

kəsilmiş-deşilmiş yerlər var idi. Boğazı isə gömögöy.

Başladılmış cinayət işinə əlavə adamlar – meyidi yuyan 2 qadın da cəlb edildi. Kiçik ehtimal olsa da, onlardan da şübhələnirdilər.

Bəlkə, meyidi yuyanlar belə etmişdi?!

İlk dəfə bu cür halla qarşılaşan müstəntiq belə nə olduğunu anlamağa çalışır, məhkəmələr zamanı hamını dəfələrlə sorğu-sual edirdi.

İlkin ifadələrdə Zərnisan xanımla onu yuyanların bir əlaqəsinin olmadığı və heç bir səbəbə belə edə bilməyəcəkləri bəlli oldu. Zərnisan xanımın saçlarının ölməmişdən əvvəl çiyinlərindən olması isə vəziyyəti çətinləşdirirdi.

Mehdi artıq saxlanılmışdı. Məhkəmə bitənə, cinayət işinə xitam verilənədək azadlıqda ola bilməzdi.

Bu işdə Zərnisan xanımın bütün yaxınları sorğuya çəkildi. Əsas şübhəli isə oğlu Mehdi idi. Hətta saxlanılan zaman Mehdini döymüşdülər də. Sonuncu məhkəməsində dirnaqları qopmuş, gözlərinin altı göyərmiş və sallanmış vəziyyətdə idi. Amma Mehdi belə iş tutmadığını deyir, cinayəti boynuna almırı.

Məhkəmədə ifadə zamanı Zərnisan xanımın yaxınlarından biri bu hadisənin Allahın onun günahlarına qarşı verdiyi əzab olduğunu bildirdi.

Əlavə etdi ki, bunu ona məcsidin axunu da deyib. Necə oldu ki, saçlar birdən-birə uzandı və ayaqlarına bağlandı? Qəbir əzabıdır, Allahın qəzəbinə tuş gəlib, cənab hakim! – deyə həyəcanlı şəkildə ifadə verirdi.

Artıq hamı bu məsələdən xəbərdar idi. Bir anda bütün eşidən-bilən bu hadisədən danışır, söz düşəndə isə Allahın verdiyi bir işaret olduğunu, ona ibadət etməyənləri də belə əzab gözləyəcəyini deyirdilər bir-birlərinə.

Hərədən bir söz çıxırdı. Biri qəbrin içində ilan olduğu, biri onu şeytanın boğduğunu, biri də ağızına nə gəldi, deyirdi. Amma təbii ki, məhkəmə məsələyə hüquqi yanaşmalı idi.

Mehdi isə hər dəfə eyni sözləri deyir, eyni ifadəni verirdi.

Aylarla davam edən cinayət işinə heç cür xitam verilmirdi. 7 ay sonra isə əsaslı bir dəlil olmadığından sonuncu məhkəmədə işin icraatına xitam verildi. Sanasan, məhkəmə belə Zərnisan xanımın cəsədinin o halda olmasını qəbir əzabı deyə qəbul etdi.

Azadlığa çıxan Mehdi evə – Zərnisan xanımın keçindiyi yerə gəlib başını göyə qaldırdı. Ətrafdə heç kimin olmadığını yəqin etdikdən sonra həmin yerə baxıb gülümsündü.

ADSIZ HEKAYƏ

Kafenin karşısındaki pensionerlərdən biri paltosunun düymələrini bağlaya-bağlaya dilucu "hava yaman bürküdü, yəqin, səhərə yağar" deyib qəlyanını alışdırıdı. Çoxdandır qəlyan çəkən yaşlı adam görmürdüm deyə, üç-dörd saniyə tüstüsünə tamaşa elədim. Özüm də siqaretimdən sonuncu dərin qüllabı alıb yan tərəfdəki kondisionerin altına qoyulmuş içi siqaret kötükləri ilə dolu vədrəyə viyildatdım.

Kafeyə girən kimi küncdən bir masanı gözaltı edib əyləşdim. Bu masa mənə yaşı səksəni adlamış Mirələm babamı xatırlatdı. İkisinin də hərdənbir əsməcəsi tuturdu.

Çantamdan kompüterimi, qeyd dəftərimi, telefonumu, siqaret və alışqanımı da çıxarıb masaya qoydum. Rahatlanandan sonra da üzümü axsaq, ortayaşlı qadına tutub pivə ilə qızardılmış balıq verməyini xahiş etdim. Üzdən gəncliyini kafelərdə keçirmiş bir adamın hekayəsi yazılmışdı. Amma ona qoca da demək olmazdı. Deyəsən, bu kafedə onunla mədəni

danişan tək mən idim. Gözləri inamsızca mənə baxırdı. Elə bil onunla ilk dəfədir bu cür xoş danışındılar...

Kompüteri yandırıb, bir siqaret alışdırıdım. Düşündüm ki, burada dünən gecədən yarımcıq qalmış hekayəmi bitirərəm. Həm də, səsliliklüyə yerlərdə bir qıraqa çəkilib yazmaq xüsusi zövq verir mənə. Həmin an özümü dahi hesab edirəm. Sanki nəsə baş verib, yüzlərlə adam bir istiqamətdə qaçırlı. Mən isə kimisə axtarırmış kimi həyəcanlı şəkildə insan izdihamının əksinə gedirəm. Hekayələrimin qəhrəmanları da bəzən kafenin daimi müştəriləri olur elə. Onların danışığından qopardıqlarımı obrazlarının əyninə biçdiyim də olur hərdən.

Üzbəüz masadakı kişilər araq içirdilər. Fikir verdim ki, kişilərdən birinin qulağı yoxdu. Diqqət çəkməmək üçün başımı aşağı salıb xəlvəti qulağındakı yoxluğa baxdım. Qulaqsız adam məndə dəhşət maraq oyatmışdı. Nədənsə onun qulağına baxa-baxa əlimlə öz qulağımı yoxlayırdım. "İndi onu söysəm, yəqin, məni



esitməz" deyə içimdə düşünüb gülümsünürdüm. Eşidən qulağı o biri tərəfdə tək-tənha dayanmışdı. Hiss etdim ki, qulaq sevgilisindən ayrılmış adam kimi kədərlə səsləri qəbul edir. Ağlıma Van Qoqun kəsilmiş qulağı gəldi. Bir də nədənsə bir müddət əvvəl qulağı kəsilən kriminal avtoriteti xatırladım. Qulaqsız yaşamağın necə olduğu haqda öz-özümə müdrikcəsinə düşünürdüm.

Gördüyüm bu mənzərəni – o qulaqsız kişini nə vaxtsa yazmaq üçün qeyd dəftərimə də köçürdüm. Bu dəftərçənin içində müxtəlif insanlar, daha doğrusu, obrazlar uyuyur. Zamanla onları dirildir, təzədən can verirəm. İndi qulaqsız kişidən yazacağım hekayənin eskizini qaralayarkən ağlımdan qəribə bir fikir keçdi: qulaqsız yaşamaq dadsız yeməyi mədəyə ötürməkdir. Bu dahiyənə fikrimin gələcəkdə tirajlanacağını düşünüb qeyd dəftərimə yazdım.

Pivədən qurtumlaya-qurtumlaya hekayəyə göz gəzdirdim. Bu dəm sağlıq demək üçün araq stəkanını qaldıran kişi, söyə-söyə kafedə işləyən qadını çağırıldı. Qadın gələndə əlini onun belinə dolayıb özünə elə çəkdi ki, elə bil ilan ağaca sarıldı.

Bir ucdn hekayəmi yazmağa davam edir, o biri ucdn da söhbətlərə qulaq asırdım. Kiçik kafelərdə yiğisan bu işsiz-gücsüz adamların yarısı siyasetdən, yarısı da məişətdən danışır həmişə. Elə digər masada da köynəyinin boğazı ütüsüz olan kişi arvadından ağızdolusu narazılıq edirdi.

Araq içən kişilər isə araya salıb mənim də sağlığıma içdilər. Gülümsünüb, sağ ol demək üçün əlimi sinəmə sıxdım. Hörmət əlaməti olaraq başımı da ehmalca aşağı əydim.

Sixılmağa başlasam da, durub getmək fikrim yox idi. İçib bir-birini tərifləyən, ölkə gündəmi, dünyada baş verən hadisəleri özlüyündə qətiliklə müzakirə edən adamlar bir az da doğma gəlirdi mənə. Kompüteri açıq saxlayıb ayaqyolu üçün çölə çıxdım. İçəri siqaretlə girsəm də, əlimə ala bilmək imkanım olmadığı üçün tüstü gözümə

doldu. Gözümü yuman kimi də elə bil bir göz qırpmında intihar etdi siqaret. Dəmir lövhələrə çırpılaraq (Dəmir lövhə isə təzə aldığım köynəkdir) unitaza düşdü.

"Yağmursuz havalar" hekayəsini xatırladım. Hekayə bu cür başlayırdı:

"Dünən tualetdən çıxıb kəmərini bağlaya-bağlaya fikirləşirdi, bəlkə, özünü öldürsün."

Amma mən özümü öldürmək yox, yarımcıq hekayəmi bitirməyi düşünürdüm.

İçəri girəndə yenə kafeni işlədən qadını o kişinin qolları arasında gördüm. Bilmirəm niyə, nədənsə o kişinin arvadını təsəvvür elədim. Allah bilir, necə əzab verir ona bu ilanaoxşar.

Əyləşib yenidən qeyd dəftərimdəki cizma-qaralara göz gəzdirdim. Yarım qalmış pivəmi də başıma çəkib, yenisini sıfariş verdim. Ayaq-yolunda intihar etmiş siqaretimi unutmaq, yerini doldurmaq üçün də bir siqaret yandırdım. Dərin bir qullab alıb, əziz xatirəsinə ithaf elədim..

Erməni əsirliyində olan bir qızdan hekayə yazırdım dünəndən. Hekayədə həm atamın müharibə vaxtı gördüyü dəhşətli hadisələri, həm də əsirlikdə olan qadının danışdıqlarını yazırdım.

- Axşam məclis quruldu. Erməni əsgərləri donuz və qaban ətindən kabab bişirmişdilər. Mən o biri otaqda əlləri bağlı, bir küncə qısilmışdım. İçəri daxil olan erməni Azərbaycan dilində söyüş söyərək məni ayağa qaldırdı. Sonra da əsgərlərin yeyib-içdiyi otağa gətirdi. Artan adlı əsgər arağı qaldırıb, qolumdan tutdu. Erməni dilində sağlıq deyib, gülüşməyə başladılar. Arağı içib, qolu ilə ağını sildi. Məni də özünə çəkib, dizlərinin üstünə yıxdı. O biri əli ilə də yaxamı cirdi. Bütün əsgərlər şaqqanaq çəkib gülməyə başladılar. Mən müqavimət göstərib ona şillə atdım. Necə qəzəbləndisə, güclü bir şilləylə qarşılıq verdi, yerə sərildim. Sonra da erməni dilində söyüş söydü:

- "Այս խմբավորումը դուրս է այստեղից" - Ays xmkavorvm dors e aysderid

- deyə başlayırdı hekayəm.

Yazdığınım bu hekayəni heç cür tamamlaya bilmirdim. Fikrimi bir az da kafedəki bu qadın dağıdırdı. Nədənsə onu da bu kişilərin əsarətində hiss edirdim.

Qəfil üzbüüz masadakı bir qulağı olmayan kişi üzün mənənə çevirib dilləndi:

- Çox istəyirəm də Laləni.

Gülümsündüm:

- Həə...

Bilmirəm, bu xoş təsadüfdür, ya başqa nəsə, yazdığınım hekayədəki qadının da adı Lalə idi.

- Lalə, limon gətir, özün də gəl otur biznən...

- qulaqsız dilləndi.

- Qardaş oğlu, gəl, sən də nuş elə bizimlə. Utanma. Lalə də özümüzünküdür e.

- Sağ ol, dayı. Nuş olsun sizə! - deyib, təşəkkür etdim.

Lalə limonu gətirib onların yanında əyləşdi. Mən artıq bu mənzərədən narahat olurdum. Hekayəmdəki Lalə ilə kafedəki Lalə arasında çəşbaş qalmışdım. Hiss edirdim ki, kafedəki Lalədən də yazıram.

Bir qulağı olmayan kişi qolunu Lalənin boynuna doladı. Elə bildim, bu dəqiqə dizlərinin üstünə yixib, yaxasını ciracaq.

- Qolunu çək, ağırdı! - Lalənin, axır ki, səsi çıxdı.

Qulaqsız kişi qəzəbləndi:

- Az, dayan görüm, əsəbiləşdirmə məni.

Lalə onun sarısqıqtək qollarını çıynindən atıb saçlarını düzəldə-düzəldə mənə baxıb gülümsədi. Hiss etdim ki, bir az da utandı.

Onu qucaqlamaqdən doymayan kişi də əlini yuxarı qaldırıb yenidən sağlıq demək üçün işarə elədi.

Hekayəni davam eləməkdə çətinlik çəkirdim. O Lalədən yazıma bu Lalə heç cür imkan vermirdi. Bir tərəfdə əsirlikdə olan, zorlanan, narazı Lalə, bir tərəfdən də özünü əsir etmiş, öz xoşu ilə zorlanan, taleyindən narazı Lalə. Onların həyatındakı bəzi oxşar cəhətlər məni çəşbaş salırdı.

Artıq iki saatdan çox bu kafedə otursam da, yaxşı yaza bilməmişdim. Yarım saat sonra gedəcəyimi qərarlaşdırıldım. Elə bu vaxt yan masadakı yeyib-içənlər durub getməyə hazırlaşdılar. Hamısı ayrı-ayrılıqda Laləni qucaqladı. Lalə onların üzünə xoş, amma bir o qədər də nifrətlə gülümsəyirdi. Ya da mən belə hiss edirdim. Bəlkə də, hekayəmdəki Lalənin qəzəbi bu Laləyə də keçmişdi.

Artıq kafedə tək mən qalmışdım. Yavaş yavaş hazırlaşdım ki, çıxam, qəfil Lalə:

- İki saatdı o kompüterdə nə yazırsan? - gülümsünərək soruşdu.

- Hekayə...

Bu sözümə bəndmiş kimi körpə uşaq misali sevindi.

- Aa, yazılısan?! Kitabın var?! Şeir də yazırsan?!

Suallarına yolaverdi cavablar verdim.

- Məktəbdə oxuyanda çoxlu kitablar oxuyurdum mən də. Amma indi hamısı da yadımdan çıxbı, - qəşş elədi. - Mənə kitab vərə bilərsən?

- Hə, əlbəttə. Hansı kitabı istəsən, gətirərəm.

- Öz kitabını da verərsən, oxuyum. Maraqlı olar, yəqin. Nədən yazırsan ki? Bəs indi nə yazırdın?

- İndi müharibədə əsirlikdə olan bir qız haqqında yazırdım, Lalə.

- Adı nədir hekayənin?

- "Əsirlikdəki qızılıgül".